

# *Rəşad MAHMUDOV:* Şuşa tarixiliklə müasirliyin qovuşduğu mədəniyyət paytaxtımızdır



*Şuşa işğal altında qaldığı illərdə xalqımız bu doğma şəhərin nə vaxtsa yağı tapdağından xilas ediləcəyi ümidini itirmirdi. Təkcə şuşalılar deyil, bütün xalqımız Qarabağın incisi sayılan bu ecazkar məkanın, eləcə də, Azərbaycanın düşmən əsarətində qalan hər qarış torpağının azad olunacağına qəlbən inanırdı. Bu qəti əminliyi, ümidi Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müdrik siyasəti ilə Azərbaycanın qüdrətli dövlət kimi dünyada getdikcə artan nüfuzu, silahlı qüvvələrimizin yenilməz hərbi gücə çevrilməsi və xalqımızın dövlətimizin başçısının ətrafında sıx birləşməsi kimi amillər yaratmışdı.*

Qəsbkarın ələ keçirdiyi Qarabağın, Şərqi Zəngəzurun hər daşı, qayası kimi, Şuşa da uzun illər Azərbaycan ruhunu itirmədi. Bax, bu ruh, bu doğmalıq hesabına Vətən müharibəsinin son günlərində belə neçə-neçə əsgər və zabitimizin əfsanəvi qəhrəmanlığı, misilsiz şücaəti ilə bu müqəddəs şəhər yad, murdar nəfəslərdən təmizləndi. Prezident İlham Əliyev hələ savaşa şiddətlə gətirdiyi vaxt ordumuzun addım-addım Şuşaya doğru irəlilədiyini, bu yoldan heç vaxt, heç vədə geri çəkilməyəcəyini dedi və Türkiyə mətbuatına verdiyi müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar”, – söylədi.

Nəhayət, o əziz, unudulmaz tarixi günə qovuşduq. Dövlətimizin başçısı ötən il noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək, belə bir müjdəni verməyinin həyatında bəlkə də ən xoşbəxt günlərdən biri olduğunu diqqətə çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik

edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür!”

**Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. O, daha sonra deyib:**

“Bu gün Şuşa yenə də işğaldan əvvəlki xoş çağlarını yaşayır, sevincli, fərəhli neçə-neçə sabahların ümidi ilə tikilir, qurulur, bütün dünyaya, beynəlxalq ictimaiyyətə Azərbaycanın maddi-mədəniyyət məbədgahı olduğunu göstərir. İyirmi səkkiz il ərzində başından duman, çən əskik olmayan bu mədəniyyət paytaxtımızda indi abadlıq-quruculuq, bərpa işləri getdikcə geniş vüsət alır, burada Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri, görkəmli şair Molla Pənəh Vaqifin məqbərəsi kimi müqəddəs ocaqlar yenə də ziyarətgahlara dönür, erməni

vandallarının qurbanına çevrilən tarixi, mədəni abidələrə yenidən nəfəs verilir, Şuşa “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günü kimi möhtəşəm mərasimlərə evsahibliyi edir”.

Rəşad Mahmudov açıqlamasının davamında bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 29-da Şuşaya səfəri zamanı bunun bir daha şahidi olduq. Həmin gün “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması, Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada, Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlərin nəzərdən keçirilməsi, eyni zamanda, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, dahi şair Molla Pənəh Vaqifin muzey-məqbərə kompleksinin və büstünün, həmçinin “Qarabağ” hotelinin açılış mərasimlərinin reallaşması bu şəhərin tez bir zamanda tam bərpa olunacağından, sakinlərin öz dədə-baba ocaqlarında az vaxtdan sonra məskunlaşacaqlarından xəbər verir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərindən bir gün sonra – avqustun 30-da isə böyük şairimiz, dövlət xadimi, Qarabağ xanının vəzir Molla

Pənəh Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günü açılışı keçirildi. Bu tədbir ölkəmizin şanlı tarixinə əlamətdar, unudulmaz hadisə kimi yazıldı. Dövlətimizin başçısının mərasimdəki çıxışında vurğulandığı kimi, ulu öndərin iradəsi və qətiyyəti nəticəsində ucaldılan bu məqbərəyə yeni nəfəs, yeni ruh verilməklə Şuşanın Azərbaycanın tarixi, əzəli-əbədi şəhəri olması öz təsdiqini tapdı. Bununla da dünyada heç vaxt haqq-ədalətin itmədiyi, bəzən bu yolda uzun illər mübarizə aparılsa da sonda hələ uğura, möhtəşəm qələbəyə nail olunduğu gerçəkləşdi.

Deputat sonda diqqətə çatdırıb ki, bu gün təkcə dünyada deyil, həm də Azərbaycanda mədəni irsin yaşadılmasına böyük diqqət və qayğı göstərməklə nüfuzlu təşkilat kimi tanınan Heydər Əliyev Fondu Şuşada aparılan təmir-bərpa işlərində fəal iştirak edir. Fondun erməni vandalizmi nəticəsində dağıdılaraq, bərpad hala salınan böyük şair Vaqifin məqbərəsinin yenidən dirçəldilməsində misilsiz xidmət göstərməsi də bunun bariz ifadəsidir.

Şuşa şəhəri az vaxtdan sonra burada reallaşacaq beynəlxalq mərasimlərə də evsahibliyi etməsi ilə Azərbaycanın mədəniyyət paytaxtı kimi böyük nüfuz qazanacaq. Hələlik isə şəhər günbəgün dəyişir, tarixiliyini qorumaqla bərabər, müasirləşir. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya səfər çərçivəsində Şuşanın baş planının təqdim olunması da bu şəhərin daha möhtəşəm mənzərəyə sahib olacağından, təbii gözəlliyin insan əllərinin yaratdığı ecazkar fonla qovuşacağından xəbər verir.

*“Xalq qəzeti”*